

PwC Azerbaijan Times

23 saylı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- "Reklam haqqında" Qanunda dəyişiklik edilmişdir



Buraxılışda əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Arif Quliyev, Vergi üzrə məsləhət xidmətləri,
İdarəedici Direktor

Arif.guliyev@az.pwc.com

Samir Hacıyev, Direktor, Hüquqi Praktikanın Rəhbəri

Samir.hadjiyev@az.pwc.com

Marketing və Kommunikasiya məsələləri üzrə Menecer
Aysel Süleymanova
aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515

Faks: +994 12 497 7411

www.pwc.com/az



© 2017 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

"Reklam haqqında" Qanunda dəyişiklik edilmişdir

Dəyişikliklərə əsasən, yeni yaradılmış Dövlət Reklam Agentliyinə binalar üzərinə reklam yerləşdirilməsi üçün icazə vermək, həmçinin ölçüsündən asılı olmayaraq çöl reklam daşıyıcıları üzərinə konstruktiv dəyişikliklər etmək səlahiyyəti verilir.

İcazə reklamçının tələblərinə uyğun və maksimal olaraq 1 il müddətinə veriləcək. İcazənin alınması məqsədi ilə dövlət rüsumu 1 kvadrat metr üçün 5-100 AZN arasında dəyişəcək (reklam daşıyıcısının növündən və yerləşməsindən asılı olaraq).

İcazənin verilməsi üçün Dövlət Reklam Agentliyi reklamın texniki xüsusiyyətləri barədə pasport hazırlayır, reklam yayımçısına ötürür və reklamçı ilə icazə müqaviləsi imzalayır. İcazə müqaviləsi imzalanandan əvvəl pasport və texniki xüsusiyyətlər heç bir hüquqi öhdəlik yaratmır.

Bu dəyişikliklərə qədər verilmiş çöl reklamı icazələri 2018-ci ilin yanvar ayınadək qüvvədə qalacaq. Qeyd edilən tarixdə reklamçılar çöl reklamının yenilənməsi üçün Dövlət Reklam

Agentliyinə müraciət etməlidir.

Bundan əlavə, Dövlət Reklam Agentliyinin ilkin etaplarda xərclərini qarşılamaq məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 1.000.000 AZN məbləğində vəsait ayrılmışdır.